


# Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir



## Təqibçidən Təlimçiyə



Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Janie Forest  
Uyğunlaşdırın: Ruth Klassen  
Alastair Paterson  
Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada

©2020 Bible for Children, Inc.  
Lisenzia: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.


1



Allah erkən imanlı  
cəmiyyətində Öz  
xalqı vasitəsilə  
böyük işlər etdi.


Filip adlı bir şəxs çoxlu  
adam olan şəhərdə İsa  
haqqında danışmaqla  
məşğul idi. Ancaq Allah  
onu səhralığa göndərdi.  
Nə üçün?

2




Allah səhralıqda bir səyahətçinin, Həbəşli bir hərəmağasının olduğunu bilirdi. O, evə gedirdi və xüsusi bir Kitab oxuyurdu. Onun hansı kitab olduğunu tapa bilərsən?

3




Filip Allaha itaət edəndə, Allah onu heç nə başa düşmədən Allahın Sözüni oxuyan hökmdarın düz yanına apardı. O, Filipini ona qoşulmağa dəvət etdi.

4




Hökmdar Filipdən soruşdu: “Bunun mənası nədir?” Araba səhralıq yolla yırğalana-yırğalana getdikcə, Filip ağzını acid və Yazılardan başlayaraq ona İsa haqqında təbliğ etdi.

5




Afrikalı hökmdar qısa müddət sonra Müqəddəs Kitabın müjdəsinə, İsa Məsihin Allahın Oğlu olduğuna iman etdi.

6



Onda Filip dedi: “Əgər bütün qəlbinlə iman edirsənsə, mümkündür”. Hərəmağası cavab verdi: “İsa Məsihin Allahın Oğlu olduğuna inanıram”. Filip onu suyun yanına apardı və vətiz etdi.

7




Sudan çıxanda Rəbbin Ruhu Filipini götürüb oradan uzaqlaşdırdı. Filipini bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. Beləliklə, Afrikalı hökmdar bir daha onu görmədi.

O, sevinərək Həbəşistana qayıtdı!

8

Amma bəzi adamlar məsihçilərə nifrət edirdilər. Filipin dostlarından biri olan Stefan İsa haqqında danışmasını istəməyən qəzəbli insanlar tərəfindən öldürüldü.




9

Məsihçilərə qarşı hədə-qorxular və qatilliklə nəfəs alan Şaul baş kahinin yanına getdi və İsanın ardınca gedən kişi və qadınları zindana atmaq üçün ona səlahiyyət verən məktublar aldı.




10

Yazıq Tarsuslu Şaul! O heç bilmirdi ki, Allahın xalqını incidəndə, əslində o, Rəbb İsanın Özünü incidirdi. Allah Şaulu dayandırmalı idi. Amma necə?




11

Allah Şaulu "Həbs etdi!" Şaul Dəməşq şəhərinə gedərkən göydən gələn parlaq işıq onun ətrafında parladı. Şaul yerə yıxıldı. Sonra o, bir Səs eşitdi.




12

Şaulla olan adamlar da Səsi eşitdilər, ancaq heç kimi görmədilər. Şaul yerdən qalxdı, o, kor olmuşdu! Şaulla olan adamlar onu Dəməşqə apardılar.




Şaul ucadan dedi: "Ey Ağam, Sən kimsən?" "Mən sənin təqib etdiyin İsayam". Titrəyərək və heyrət içində Şaul soruşdu: "Ağa, nə etməyimi istəyirsən?" Rəbb ona dedi: "Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək".

13




14

Şəhərdə Şaul üç gün görmədi, o, nə yedi, nə də içdi. Bəlkə o, vaxtını Dəməşq yolunda rastlaşdığı Rəbb İsayə dua edərək keçirirdi.




15

Allah hər şeyi planlaşdırmışdı. Dəməşqdə Xananya adlı bir şagird var idi. Rəbb onu Şaula kömək etmək üçün göndərdi. Xananya qorxdu. Ancaq Allaha itaət etdi. O, əllərini Şaulun üzərinə qoyanda, onun gözləri açıldı və Şaul Allahın Müqəddəs Ruhu ilə doldu.




16

Şaul vəftiz oldu. Sonra yemək yedi. O, yemək yeyəndən sonra qüvvətləndi. Şaula güc lazım idi. Onun görəyəyi mühüm işlər var idi.




17

Şaul dərhal Məsihin Allahın Oğlu olduğunu Sinaqoqda təbliğ etdi. Orada olanların hamısı təəccübləndilər və dedilər: “Məsihçiləri məhv edən bu deyilmi?” Bəziləri Şaulu öldürmək üçün sui-qəsd fikirləşdilər.



18

Şaulun yeni düşmənləri, əgər Şaul şəhər qapularından şəhəri tərk etməyə çalışarsa, onu öldürmək üçün pusqu qurmuşdular. Ancaq onun yeni dostları, məsihçilər gecə ilə onu böyük bir səbətənin içərisində şəhər divarlarından aşağı endirdilər. Ondan sonra məsihçiləri təqib edən Şaul yeni Ağasının, Rəbb İsa Məsihin sadıq ardıcılı kimi yaşadı.



19

### Təqibçidən Təlimçiyə

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Həvarilərin İşləri 8-9

“Kəlaminin açıqlanması nur saçır”.  
Məzmur 119:130

20

Son

58

60

21

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inənsən və Ondən günahlarını bağışlamasını diləsən, O, bunu edəcəkdir; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsən.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsən və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsən. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16**

22